



[Qaraba Azərbaycan xalqını i kimliyinin bir parçasıdır](#)

.Qaraban tarixi abidli, mdni irsi bu razinin mslmanlara aid olduunu gstrir

Arannnews- Dalq Qaraban adnn "Artsax"a dyidirilmsi plan blg halisinin dini mnsubiyytini inkar etmk mqsdı dayr, tamamil bhli bir hrktdır v bu msld ATT-in Minsk qrupunun .susqunluu dndrc mqamdr

.bu szlri rann Azrbaycandak kemi sfiri Mhsn Pakayin deyib

Onun szlrin gr, Ermnistan trfindn ial olunmu Azrbaycan razilrind yaradlm qondarma rejimin adnn "konstitusiya dyiikliklri" deyiln qurma proses rivsind dyidirilrk "Artsax respublikas" adlandrmas chdi Dalq Qaraban islami-i kimliyinin dyidirilmsi istiqamtind :mkrli hrktrlin balancdr

Minsk qrupunun zvlri ox yax baa drlr ki, Qaraban adnn dyidirilmsi v onun halisinin dini" kimliyinin inkar edilmsi chdi he d Azrbaycan cmiyyti trfindn qbul olunmayacaq v bu msl mharib odunun daha da alovlanmas il nticln bilr. Bu tklifin azsayl himayilri, elc d Minsk qrupu baa dmlidir ki, kommunistlrin 70 illik hakimiyti dvrnd d Qaraban mslman kimliyini inkar etmk mmkn olmad. Bu blgd mslmanlarn raiti tinldirils d, onlar z kimliklrini v adt- "nrlrini qorudular

Sabiğ sfir bildirib ki, Qafqaz regionu bu gun srtl inki af edir, ona gr d hr bir txribat xarakterli hrktin qars alnmaldr. Bu mnada region lkri sabitliyin v slhun qorunmasnda :nmlı rol oynayr

Qaraban mslmanlara mxsus olduuna min olan slam lkri v slhsevr qurumlar, xsusil slam" mkdalq Tkilat Azrbaycann ial olunmu razilrind yaradlm qondarma rejim trfindn irli srln tklif reaksiya gstrib baqa lkr v qurumlar, o cmlnd Minsk qrupunu bu tklif qar xmaa ."armaldrlar

M.Pakayin deyib ki, ermnilrin irli srđy "Artsax" adnn tarixi nqteyi-nzrdn he bir istinad yoxdur: "Tarixi sndlri sas tutaraq dey bilrik ki, Qaraba Azərbaycan trksind olan bir addr ki, iki szdn yaranb: qara v ba. Bu adn tarixi saslar var v ilk df 12-ci sr aid olan sndlrd qeyd olunub. Tarixi sndlr sbut edir ki, bu razi qdim dvrnd mslmanlarn razisi olub. Ruslar Trkmnay v Glstan mqavillrindn sonra ermnilri slam razisi olan rvan v Qarabaa krlr. O zaman ruslar Qaraba halisin sz veriblri ki, bu k mvqqtidir. 1823-c ild Qaraban 625 kndindn 478-d mslmanlar yaayb. O vaxt Britaniya nmaynd heytinin rhbri olan Tomas de Vaal ran- ."Rusiya mharibsindn sonra ua hrind olub v bildirib ki, hrin ksriyyti mslmandr

Diplomat lav edib ki, bunlardan savay, Qaraban tarixi abidlri, mdni irsi bu razinin mslmanlara aid olduunu gstrir: "Son 20 il rzind Qaraba mslsi regional mnaqi saylsa da, beynlxalq qurumlar bu razinin Azrbaycana - mslmanlara aid olduunu vurulayblar. Btn ."sndlr d sbut edir ki, Qaraba Azərbaycan xalqını i kimliyinin bir parçasıdır